

ƏSRİN BÖYÜK FACİƏSİ

Xocalı 1991-ci ilin oktyabrında blokada idi. Gedişgeliş, avtobus əlaqəsi kesilmişdi. İnsanlar çəşqin vəziyyətdə yaşayırırdı. Səhəhin ümüdüylə yaşayırırdılar. Soydaşlarımız nə qədər dözüm nümayiş etdirirələr də Bakıdan kömək gəlmirdi.

1992-ci ilin 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-ci motoatıcı alayın zirehli texnikasının hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdi. Hükümdən əvvəl fevralın 25-i axşam çağında şəhər toplardan və ağır çaplı silahlardan şiddetli atəş tutuldu. 26 fevral səhər saat 5-radələrində Şəhər alovaya büründü.

Ermenilərin əhatəsində

olan təqribən 2500 nəfər əhali azerbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidiyle ağır şəraitdə şəhəri tərk etməyə məcbur oldu. Şəhər yerlə-yeksan oldu. Hərbçilər

dinc əhaliyə qarşı divan tutular. Kiçik yaşlı uşaqlar 63 nəfər, qadınlar 106 nəfər, qocalar 70 nəfər öldürüldü. 8 ailə tamamıyla məhv edildi. 25 uşaq hər iki valideynini itirdi.



130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralanmışdır. Onlardan 76 nəfər uşaqlardır. 1270 nəfər əsir götürülmüşdür, 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04. 1992-ci il tarixine olan qiymətlə 5 milyard rubub deyərində ziyan vurulmuşdur.

Əhalisi 700 min olan Xocalı Xankəndindən 10 km cə-

nub-Şərqtə Qarabağ dağ silsiləsində Ağdaş, Şuşa, Əsgəran, Xankəndi yollarının üstündə yerləşir. O vaxtı yeganə hava limanı Xankəndində yerləşirdi. Əhali əsasən

dafiq mərkəzi təsdiq etmişdir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevre konvensiyasına həmçinin Ümmumdünya İnsan haqlarının Bəyannamesinin (BMT-nin Baş Assambleyasının 10.12.1948-ci ildə qəbul edilmişdir) 2, 3, 5, 9, 17 maddələrinə kobud qaydada ziddir.

Azərbaycan Milli Məclisi (Parlament) hər il fevralın 26-saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Sevindirici odur ki, biz bu il Ali Baş Komandanımız və əziz Prezidentimiz İlham Əliyevin rəhbəri olduğu qalib xalqımızla Xocalı soyqırımı yad edəcəyik. Yaşasın Azərbaycan xalqı, yaşasın müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Maral Həsənova
Bakı şəhəri, Nizami
rayon qeydiyyat
söbəsinin rəisi

üzümçülük, heyvandarlıq, arışılıq və ekinçiliklə məşğul olurdu. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb, və 2 natamam orta məktəb var idi. Dünya mətbuatı bu görünməmiş faciədən çox yazmışdır.

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordu-

suna məxsus 366-ci motoat-

cı alayın hərbçiləri iştirak et-

mişlər. Memorial Hüquq -mü-

SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayış kəndlərinə kütləvi basqınlar təşkil etdilər, vəhşiliklər, terror törədərək, köməksiz azərbaycanlıları doğma yurdlarından perik sala bildilər. Bu gün oxucularımıza deportasiyadan sonra təkcə (1988-1995-ci illər ərzində) fevral ayında törədikləri cinayətləri sadalayacaq. Ola bilər bəzi qanlı fevral günlerini yazmağı unutmuşam. Amma bizim gəzümüzdən qəçmiş digər faktların toplanmasına siz də yardımçı ola bilərsiniz.

18 fevral - 1990-ci ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

20 fevral - 1988-ci il -Azərbaycan SSR-in DQMV Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədən kənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibində çıxarılbı Ermenistana verilməsi haqqında" qərar qəbul edilər.

22 fevral - 1988-ci ildə Əsgəran yaxınlığında ermənilərin afdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu.

Fevralın 5-də (1992-ci il) Xocavənd rayonunun Günəşli kəndi ermənilər tərəfindən işğal edildi.

22 Fevral - 1992 il ermənilər rusların zirehli texnikası və piyada dəstələrinin köməyi ilə Füzuli rayonunun Yuxarı Veysəlli kəndini gecə saat 3-də mühəsirəyə aldılar.

Kəndin 100-dən artıq evi yandırıldı. 1000 nəfərdən artıq adam evsiz-eşiksiz qalaraq kəndi tərk etmişdi.

Döyüş zamanı kənd sakınlərindən və onun müdafiəçilərindən 5 nəfər həlak olmuş,

20

min İran və 84 min Türkiye erməni Yelizavetpol və İrvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər: "Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Goyçə gölünün sahiləri ermənilərlə məskunlaşdırıldı. O daha sonra qeyd edirdi ki, "Cənubi Qafqazda yaşayış 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakınlərinə aidiyatı yoxdur və bizim tərəfimizdən köçürürlərək yerləşdirilmişlər".

Nə yaziq ki, 10 fevral 1828-ci ildə bağlanmış sazişə görə Azərbaycan ərazilərinə köçürülmə fevral ayının ən başda gələn faciələrindən biridir. Hətta 1905-ci ilin fevralın 6-də Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakını Ağarza Babaevin öldürülməsi ilə başlanan erməni-mü-

Ermənilərin bizə yaşatdığı "Qanlı Fevral"

1 fevral - 1994-cü il Bakı

dəmir yolu vəğzalında "Kislavodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriya hazırlığından sonra 366-ci cı rus atıcı alayının köməyi ilə Sırxavənd kəndinə hücum edir. Rasim Ərşad oğlu Fərzəliyev şəhid olur.

Kənd sakını Isa kişi mərmi qəlpəsindən həlak olur

"Qara ölüm"ün bizə yaşatdığı qanlı fevral: etnik təmizləmə, təcavüz, qətl, işgal, terror..

nəfər

yaralanmış, 16

yaşlı oğlan uşağı itkin düşmüşdür.

26 fevral - 1992-ci il Xocalı soyqırımı - 613 nəfər ölüdürlərmişdi ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idid. 8 ailə tamamilə məhv edilmişdi.

487 nəfər şikət olmuşdu ki, onlardan da 76-sı uşaqdır.

Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

27 fevral - 1988-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özü ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenari - Sumqayıt hadisələri. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdər.

Onların bir neçəsini Qriqoryan özü qətlə yetirmişdi. 20 yanvar faciəsinə açılan qapı. 28 fevral - 1993-cü ildə Rusyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislavodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

Azərbaycan Ordusuna güvənirik! Azərbaycan Ordusu rəşadətlidir, qüdrətlidir, güclüdür. Gec ya tez terroru ermənisiz bir Qarabağ bizə ərməğan edəcəyinə inanırıq! Amma bu qanlı tarixi unutmaq elə özü cinayətdir!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid

səlman qırğınlara
rəsədi müəlliflərinin
iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilərin evlərinin damından, pəncərələrindən kükçədən keçən azərbaycanlılar gulləbaran edildi.

Evər, mağazalar qarət edilir və yandırılır. Bakıda bir çox fabriklər və müəssisələr yandırılıb dağdırıldı.

Hakimiyət orqanları qırğınlara dayandırılmasında acizliyini göstərdi. Bakı qırğınlarının səbəb və nəticələrini araşdırın Rusiya Senatının üzvü Aleksandr Kuzminski 6-9 fevral tarixlərində baş vermiş birinci Bakı qırğınları zamanı 232 nəfərin qətlə yetirildiyini, onların da yardımçı çoxunu ermənilərin təşkil etdiyini yazar.

Hər iki tərəfdən yüzlərlə insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlardır fevralın 9-da dayandırılmışdır.

Onu da qeyd edək ki, Azərbaycanlıların sonuncu deportasiyası məhz 1988-ci ilin 23 fevralında başlanıldı. Etnik təmizləmə siyaseti həyata keçirən ermənilər Ermənistən

Dinc saknlərən - F.Q. Qasimov, T.Bəşirov, Q.Mehdiyev, B.Məmmədov, Ç.İbrahimov yaralanıllar. Sırxavənd kəndi ermənilər tərəfində işğal olunur.

7 fevral - 1993-cü il erməni-rus birləşmələri güclü hücumu keçərək Sərsəng su anbarı yaxınlığında 3 yaşayış məntəqəsini ələ keçirirler.

Mülki əhalidən və hərbçilərən yaralananlar olur.

11 fevral - 1992-ci il də Şuşanın Malibəyli və Quşçular kəndləri işğal olundu, 30 dan çox azərbaycanlı öldürülmüş, 100-dən çoxu yaralanmış və ya əsir götürülmüşdər.

12 fevral - 1988-ci il Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistən "birləşmə") şüarı altında mitinq keçirilib.

17 fevral - 1992-ci il Xocavənd rayonunun Qaradağ kəndində Ermənistən silahlı qüvvələri və Rusyanın 366-ci alayı tərəfindən törədilən soyqırımla baş verdi. Nəticədə xeyli sayıda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirildi.

raxdı, iq-tisadiyyatda,

psixologiyada, mədəniyyətdə və hətta əhalinin genetik tərkibində də dəyişikliyə gətirib çıxardı. Bəli indi 200 ildənən çoxdur ki, erməni adlı "qara ölüm" bizim başımız üzündədir. Niyə təhlükəlidir ermənilər -deyə düşündükdə birinci onların həyat amallarını nəzərdən keçirməliyik.

Bu təhlükənin mənbəyi erməni millətçilərinin saxtaşdırlığı tarix - "böyük Ermənistən" uydurmasıdır. Çərçivə Rusiyasının ermənilərinin Osmanlı və İran ərazilərindən köçürdərək Cənubi Qafqazə yerdəşdirimiş 200 ildən çoxdur Cənubi Qafqazın başlığına çərilib. Elə o vaxt köçürmə məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə məsələləri ilə məşğul olan çar məməru N.I.Şavrov bununla bağlı olaraq yazdırı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40

dal t.- 2021.- 25 fevral.- S.3.